

18 noyabr 2022-ci il, cümə / № 211 (6313)

# Xalqın Ulu Öndərə böyük inamı əsasında yaranan partiya



**Nizami Cəfərov,**  
*Milli Məclisin deputati, Azərbaycanda  
Atatürk Mərkəzinin direktoru, akademik*

Yaranmasından 30 il ötən Yeni Azərbaycan Partiyasının (YAP) tarixindən, keçdiyi yoldan danişmaq respublikamızın müstəqilliyinin möhkəmlənməsindən, inkişafından, bəy-nəlxalq aləmdə özünü layiqli yerini tutmasından bəhs etmək anlamına gəlir. YAP-in tarixi heç bir halda ayrıraqda götürülmüş bir siyasi təşkilatın keçdiyi yol kimi səciyyələndirilə bilməz. Son 30 ildə respublikamızda gedən bütün müsbət proseslərin aparıcı qüvvəsi qismində məhz Yeni Azərbaycan Partiyası, onun əsasını qoyan ulu öndər Heydər Əliyev və uğurlu siyasi kursu inamla irəli aparan YAP Sədri, Prezident İlham Əliyev çıxış ediblər.

Heç bir mübaliğəyə yol vermədən YAP-in unikal bir partiya olduğu qonaqtını ifadə edə bilərik. Dünyanın siyasi tarixinə nəzər saldıqda görürük ki, ayrı-ayrı ölkələrdə hansısa bir partyanın iqtidara gəlməsi prosesi adətən uzun illəri əhatə edir. Bu həm keçmiş dönmələrdə belə olub, həm də indi də belədir. Yeni Azərbaycan Partiyası isə dünya tarixinə yeni bir nümunə götirdi. 21 noyabr 1992-ci il tarixində təsis konfransı keçirilən YAP-in Lideri Heydər Əliyev cəmi bir neçə aydan sonra - 1993-cü ilin iyun ayında artıq ikinci dəfə Azərbaycanın siyasi hakimiyyətinə gəlmışdı. Bütün ölkə boyunca YAP-in siyasi qüvvə kimi formallaşması kütləvi prosesə çevrildi. Xatırladım ki, proses rəsmən 16 oktyabr 1992-ci il tarixində 91 nəfər tanınmış ziyalının o dövrə respublikanın keçmiş rəhbərliyinin qısqanlığı səbəbindən Bakıda qala bilməyən və Naxçıvana gedib burada Muxtar Respublikaya rəhbərlik edən ulu öndər Heydər Əliyevə tarixi müraciəti ilə start götürdü. Həmin müraciətdə ziyalılar zəngin idarəcilik təcrübəsinə malik olan Heydər Əliyevdən Onun rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılmasına razılıq verəsini xahiş edirdilər. Heydər Əliyev bu razılığı verdi və partiya yuxarıda qeyd etdiyimiz tarixdə təsis olundu. Heydər Əliyevin rəhbərliyi ilə YAP-in təsis olunmasına sadəcə bir partyanın siyasi arenaya daxil olması faktı kimi dəyərləndirmək doğru olmazdı. Mən həmin dövrdə qisa ekskurs etmek istərdim. Müstəqilliyimizin ilk illəri təlatümlü illər kimi yaddaşlarda qalıb. Ermənistanın respublikamıza qarşı apardığı işgalçılıq siyasetinin miqyasının genişlənməsi, siyasi hakimiyyətin səriştəsizliyi ucbatından ölkəni ağuşuna alan xaos, qarşılurmalar, iqtisadi tənəzzül, insanların sosial vəziyyətinin dözləməz dərəcədə ağırlaşması, inflyasiya, xarici təzyiqlər o dövrə respublikamızın həyatının acı reallıqları idi. Ölkə sözün həqiqi mənasında vətəndaş mühabibəsinin astanasına gəlib çatmışdı. Acınacaqlı hal idi ki, o dövrde müxtəlif populist şüərlərlə siyaset meydanına atılan partiyalar, təşkilatlar bir-birlərinin dediklərini həzm edə bilmirdilər

və konsensusa gəlməkdən çox uzaq idilər. Məşhur təmsildə olduğu kimi, hər kəs arabanı öz istədiyi səmtə dərtmaga çalışırı.

Vəziyyətin nə qədər ağır olduğunu dərk edən ziyalıların belə təlatümlü dövrə Heydər Əliyevə üz tutmaları təsadüfi deyildi. Aydın şəkildə dərk olunurdu ki, yalnız Heydər Əliyev ziddiyyətlər burulğanına düşən respublikada birləşdirici və hadisələri düzgün istiqamət yönəltməyi bacaran Lider ola bilər. Təsis konfransından sonra bütün ölkə üzrə YAP-in formallaşmasının kütləvi hal alması məhz Heydər Əliyevin xalq arasındakı nüfuzu ilə bağlı idi. Mən müsahibələrimin birində bildirmişəm ki, zaman keçdikcə, biz Ümummilli Liderimizin fəaliyyətinin məntiqini, mahiyətini daha yaxşı dərk etməyə başlayıraq. Heydər Əliyev heç bir işini yarımqıçı qoymurdu. O hansı işə başlayırdısa, yüz ölçüb bir biçib, tələsmədən və gecikmədən həyata keçirirdi. Bu, ən müxtəlif sahələre aid olan məsələlərde - herc-mərciliyin aradan qaldırılmasından başlanmış, təsərrüfat həyatının qaydaya salınmasına qədər özünü göstərdi. Bu ancaq böyük dövlət adamlarına aid xüsusiyyətdir. Heydər Əliyev bu fəaliyyət tipologiyası ilə dönyanın ən böyük dövlət xadimləri ilə müqayisə olunur. Məsələn, bəziləri Heydər Əliyevin fəaliyyətini Atatürkün fəaliyyəti ilə müqayisə edirlər. Mən Heydər Əliyevin bir fikrini həmişə xatırlayıram. O Atatürkün xidmətlərində dənizşəhərə deməşdi ki, Türkiyə Cümhuriyyəti Atatürkün sadəcə fəaliyyətinin nəticəsi deyildi. Türkiye Cümhuriyyəti həm də Atatürkün mübarizəsinin, cəsarətinin nəticəsi idi. Eynilə, Azərbaycan dövlətinin yaranması, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, sadəcə bir dövlət başçısı kimi Heydər Əliyevin fəaliyyətinin yox, həm də Onun mübarizəsinin, cəsarətinin, böyük siyasi iradəsinin nəticəsidir. Heydər Əliyevin xalq arasındakı böyük nüfuzunun arxasında Onun keçmiş sovet dönməndə Azərbaycana rəhbərlik etdiyi illərdəki fəaliyyəti dayanırdı. Həmin dövr buxovları, məhdudiyyətləri, sərt qadağaları ilə səciyyələnirdi. Heydər Əliyevin isə belə qadağalara baxmayaq, xalqımızın özündərək hissini güclənməsi üçün məqsədönlü fəaliyyət həyata keçirirdi. O, 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrə SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində 18 minədək azərbaycanlı gəncin yüksək ixtisaslı mütəxəssislər kimi hazırlanmasına nail oldu. Həmin kadrlar sonradan müstəqil Azərbaycanın idarə olunmasında fəal iştirak edəcəklər. Ulu Öndər keçmiş İttifaqdakı nüfuzundan istifadə edərək bir sıra iqtisadi layihələrin məhz respublikamızda reallaşdırılmasına, o cümlədən neft-maşınqayırma sənayesinin modernləşdirilməsinə, yeni istehsalatların yaradılmasına, aqrar sektorun gölərləri sahələrinin inkişafına nail oldu. Bunlar isə gələcək müstəqil Azərbaycan üçün güclü iqtisadi dayaqlar idi. Heydər Əliyevin Azərbaycanın sabahı naminə misilsiz fəaliyyəti bütün mühüm istiqamətləri əhatə edirdi. Onun hakimiyyətə gəldiyi dövrən Azərbaycan mədəniyyətinin intibah dövrü başlayıb və bunu da səciyyələndirən çoxlu sayıda mədəniyyət hadisələri var. Azərbaycan ədəbiyyatına, Azərbaycan incəsənətinin müxtəlif sahələrinə, Azərbaycan dilinə çox böyük diqqət yetirilib, ciddi və davamlı təşkilatlılıq işləri görülüb. Heydər Əliyev mütəfəkkir və göləcəyi düşünen böyük dövlət xadımı idi və milli maraqları müdafiə etməyin texnologiyalarını yaxşı bilirdi. O, keçmiş sovet dönməndə respublikamızı rəhbərlik etdiyi dövrə Azərbaycanı İttifaq məkanında tanıtmaqla həm də bütün dünyaya təqdim etdi. Deyə bilerik ki, Heydər Əliyev həmin dövrde respublikanın idarə edilməsi ilə

parallel şəkildə, həm də millet qu-ruculuğu naminə məqsədönlü fəaliyyətlər həyata keçirirdi. Hesab edirəm ki, ötən əsrin sonlarına doğru keçmiş İttifaq məkanında

baş veon məlum proseslər fonunda Azərbaycanın öncüllər sırasında azadlıq, müstəqillik mübarizəsinə başlaması məhz zamanında Heydər Əliyevin məqsədönlü fəaliyyət nəticəsində xalqda özünənam hissini gücləndirməsinin nəticəsi idi. Özünə inanan, böyükliklə yürüdən dərk edən, azadlığa gedən yolda şəhidlər vərən, 20 Yanvarda tankların qarşısına əliyalın çıxmışa cəsarət göstərən xalq bəhs etdiyimiz dövrə müstəqilliyimiz üçün yaranan təhdidlərin qarşısının alınmasının yeganə yolunu ölkəyə hakimiyyətin sinanmış Lideri Heydər Əliyevə həvalə edilməsində gördü. Ölkənin bütün bölgələrində insanlar Ulu Öndərin Azərbaycanın rəhbərliyinə gəlib XX yüzillikdə ikinci defə qazandığımız müstəqilliyimizi xilas etməsini arzulayırdı. Bax, xalqın belə böyük inamına görə də YAP-in təşkilatlanması və iqtidár partiyasına çevriləməsi prosesi qısa dövrü əhatə etdi. 1993-cü ilin yayında ölkədə baş verən vətəndaş qarşılurmafonunda xalq mitinqlər keçirərək, imzalar toplayaraq yenice təsis olunmuş YAP-in Lideri Heydər Əliyevi Azərbaycanın siyasi rəhbərliyə gəlməsini təkəd edirdi. Heydər Əliyev bu çağrışa müsbət cavab verdi.

Ulu Öndərin yenidən respublikanın siyasi hakimiyyətinə gəlməyə razılıq verəmisi Onun cəsarətinin və xalq sevgisinin ifadəsi idi. Mən yuxarıda o dövrün mənzərəsini qısa şəkildə təsvir etdim. Bəlkə də, bir çox siyasetçilər belə təlatümlü, perspektivi mücərrəd görünən bir dövrə hakimiyyətə gəlməyə risk etməz və gələcək karyerasını qorumaq naminə suların durulmasını gözləyərdi. Ancaq bu qəlbə, varlığı həmişə xalqla bir yerdə döyünen böyük Heydər Əliyev idi. Azərbaycanın müstəqilliyə qovuşması Heydər Əliyevin amalı idi və O, illər boyunca xalqını, ölkəsini buna hazırlamışdı. Təbii ki, Ulu Öndər müstəqilliyimiz üçün yaranan təhdidlərə seyirçi qala bilməzdə və qalmadı da. Onu da qeyd edək ki, həmin dövrə Heydər Əliyevin hakimiyyətə gəlməsini yalnız xalq arzulamırdı, bunu həm də o zamanı iqtidár istəyirdi. Beləliklə, YAP Sədri Heydər Əliyev 9 iyun 1993-cü il tarixində Naxçıvandan Bakıya gəldi. Ulu Öndərin siyasi hakimiyyətə qayıdışi ilə ölkəmizin həyatında yeni bir dövr başladı. 1993-cü ilin oktyabr ayının 3-də YAP-in Sədri Heydər Əliyev prezident seçildi və bununla da partyanın statusu yeni şəraitə uyğun olaraq dəyişdi. 1995-ci ilin noyabr ayının 12-də keçirilən parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidár partiyasına çevrildi.

Həmin dövdən etibarən Yeni Azərbaycan Partiyası ölkəmizdə keçirilən bütün seçkilərdə öz üstünlüyünü təmin edib. Seçkilərdə YAP-in namizədlerinin dəstəklənməsi ilk növbədə xalqın partyanın əsasını qoyan Ümummilli Liderimizə və Onun siyasi varisi, YAP-in hazırkı Sədri Prezident İlham Əliyev böyük hərəkət və inamının ifadəsidir. Partyanın VII qurultayından sonra qəbul olunan yeni programda qarşıya ölkəmizin hazırlı inkişaf reallıqları nəzərə alınmaqla yeni hədəflər qoyulub. Hesab edirəm ki, Heydər Əliyev siyasi kursunun ardıcılığının Azərbaycanın dövlət başçısı tərəfindən uğurla təmin edilməsi ölkəmizin inamlı inkişafının teməlində dayanan mühüm amillərdən biridir. Bu siyasi kursun davam etdirilməsi respublikamızı zirvələrə yüksəldib, bizə Vətən mühəribəsində qazanılan böyük Qələbənin sevincini yaşıdır. Qürurverici haldır ki, Yeni Azərbaycan Partiyası özünün yubileyini zəfər ovqatı ilə qeyd edir.